

# **TRANZİT YÜKDAŞIMALARI: Azərbaycana milyardlar gətirəcək yol**

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı  
Bakı-Böyük Kəsik dəmir yolu xətti  
Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolu  
Astara-Rəşt-Qəzvin nəqliyyat dəhlizi  
Bakı-Tbilisi-Qars dəmir yolu xətti...

**B**unlar son illər Azərbaycanda həyata keçirilən ən iri iqtisadi tutumlu və xüsusi beynəlxalq əhəmiyyəti olan layihələrdir. Məhz bu layihələr Azərbaycanın neftdən asılılığını azaltmaqla bərabər, həm də postneft dövründə ölkəmizə neft gəlirləri qədər qazanc vəd edir. İstər artıq istifadəyə verilmiş Bakı-Beynəlxalq Dəniz Ticarət Limanı, istərsə də hazırda tikintisi davam edən Bakı-Tbilisi-Qars və Astara-Rəşt-Qəzvin dəmir yolu xətlərinin əsas missiyası da elə Azərbaycanın beynəlxalq tranzit yükdaşımalarından əldə olunan gəlirlərini artırmaqdır.

Beləcə, çox qısa müddət ərzində Azərbaycanda tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib. Belə ki, Bakı Beynəlxalq Dəniz Ticaret Limanının tikintisi, Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması, Bakı-Tbilisi-Qars və Astara-Reşt-Qəzvin dəmir yolu xətlərinin çəkilməsi ilə yanaşı, yeni yük təyyarələrinin, yük vaqonlarının və gəmilerin alınması, avtomobil yolları şəbəkəsinin genişləndirilməsi ölkəmizin tranzit daşımalarında iştirak imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Ölkənin nəqliyyat sektorunda icra edilən layihələrlə yanaşı, Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dehлизlərin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dehлизlərə eləvə tranzit yük axınlarını cəlb etmək istiqamətində bir sıra tedbirlər görülür. Buraya təkcə nəqliyyat infrastrukturunun genişləndirilməsi yox, həm de yüksəlmişmaların keyfiyyətinin yüksəldilməsi, yüklərin çatdırılma müddətinin və nəqliyyat xərclərinin azaldılması kimi kompleks iqtisadi tedbirlər daxildir.

Dövlət başçısının 21 oktyabr 2015-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası isə bu sahədəki fəaliyyətlərin tənzimlənməsi ilə məşğul olacaq. Koordinasiya Şurasının yaradılmasında əsas məqsəd dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və deniz terminalları vasitəsilə tranzit yüklerin daşınması sahəsində vahid, əcivik və şəffaf tarif siyasetinin heyata keçirilməsi, sərhədkeçmə prosedurlarının və daşmaça proseslərinin asanlaşdırılmasını təmin etməkdir. Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının inkişafına yeni bir güc getirəcək bu Fərman ilə Azərbaycan ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklerin daşınmasında "bir pəncərə" prinsipi tətbiq olunur. Ən mühüm məqamlardan biri odur ki, ölkə ərazisindən tranzit yüklerin daşınmasında "bir pəncərə" prinsipinin tətbiqi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi də Koordinasiya Şurasına həvala edilir.

Bəs, beynəlxalq əhəmiyyətli nəqliyyat infrastrukturunun genişləndirilməsi, Azərbaycan iqtisadiyyatında tranzit yükdaşımaların rolunun artırılması yaxın gələcək üçün hansı perspektivləri vəd edir?

Rusiya üzerinden Qazaxistan, Qırğızistan ve Tacikistana tranzit keçidi eden Türkiyənin yük avtomobiləri bundan sonra "Xəzər dəhlizi"ndən rahatlıqla istifadə edə biləcək. Həm də daha qısa yolla və az xərcle.

Bütün bunlar Türkiye'nin xari- ci işler naziri Mövlud Çavuşoğlu- nun Azərbaycana səfərindən son- ra reallaşıb. O, Bakıdakı görüşləri zamanı Türkiye'nin Orta Asiya ölkələrinə yükdaşımaları ile əlaqə- dar mövcud durumunu həmkarı Elmar Məmmədyarovla müzakirə- edərək Azərbaycandan kömək is- temişi. Nazir E. Məmmədyarov isə məsələ ilə bağlı Prezident İlham Əliyevə məruza etmişdi. Türkiye tərəfinin xahişini müsbət

zaxistan ve Qırğızistana doğru hərəkət edə bilir. Bildirilir ki, bu dəhlizin məsafesi də Orta Asiyaya gedən yüksəkler üçün ən qısa yoldur. Bakı üzərindən Türkmenistana və Qazaxistandan Aktau limanlarına doğru uzanan bu nəqliyyat dəhlizi Azərbaycan iqtisadiyyatına da fayda verəcək.

Xatırladıq ki, Rusiya hökuməti 2016-ci il yanvarın 1-dən Türkiyə ile vizasız gediş-geliş rejimini ləğv etmək barədə qərar qəbul edib. Türkiyə ve Azerbaycan arasında "Xəzər dehlizi"nın tranzit yükdaşımalar üçün açıq olmasa barədə müzakirələr isə hələ "təy-yare olayı"ndan xeyli əvvəl başlanmışdı. Qardaş ölkələr arasında müzakirələrin nəticəsi kimi bu



## Türkiyə “TIR”ları üçün “Xəzər dəhlizi”

Bəri başdan deyək ki, Azərbaycanın tranzit yükdaşımaların keyfiyyətinin yüksəldilməsi, yüklerin çatdırılma müddətinin və nəqliyyat xərclerinin optimallaşdırılması istiqamətində atdığı addımlar artıq öz behrəsini verməkdədir. Baxmayaraq ki, bu sahədə atılan addımlar, planlaşdırılan tədbirlər hələ müzakirə səviyyəsindədir. Ancaq son günlər Rusiya-Türkiyə münasibətlərinin gərginleşməsi səbəbindən regionda baş verən proseslər Azərbaycanın tranzit yükdaşımaları ilə bağlı planlarının əhəmiyyətini bir qədər də artırıb. Belə ki, "SU-24" təyyarəsinin vurulmasından sonra Rusiya tərəfi Türkiyənin yükdaşıyan avtomobil-lərinin - "TIR"ların öz ərazisində gediş-gəlişinə qadağ'a barədə qərar verib. Bu isə Azərbaycan ərazisindən tranzit yükdaşımalarına tələbatı artırmaqla yanaşı, bu prosesi bir qədər da ertəleyib. Cəmi bir neçə günlük danişqılardan sonra Azərbaycanın Türkiyə "TIR"larının Orta Asiyaya keçməsi üçün dəhliz açması isə həm də ölkəmizin beynəlxalq yükdaşımaların teşkili ilə bağlı çevik qərar qəbuletmə imkanlarının geniş olduğunu ortaya qoyur. Artıq Prezident İlham Əliyevin göstərişi ilə türk "TIR"larının Azərbaycan üzərin-

dən Orta Asiyaya keçidi təmin edilib. Baxmayaraq ki, "təyyarə olayı"ndan sonra rəsmi Moskvanın tətbiq etdiyi sanksiya səbəbindən Türkiyə "TIR"ları günlərlə Gürcüstandan Rusiyaya keçə bilmirdi. Lakin Azərbaycanın yaratdıı imkan saçısında invidədək

karşılık dövlet başçısı türk "TIR"larının "Xəzər dəhlizi"ndən sərbəst keçidi üçün hər cür köməkliyin göstərilmesi barədə aidiyəti üzrə tapşırıqlar verib. Buna razılışmadan sonra məsələ iki ölkə rəsmiləri arasında daha etraflı müzakirə olunub. Yekunda isə türk sürücülerinin viza və keçid sənədi olmasa belə, cəza almadan yüksək mənzil başına çatdırılmasına şərait yaradılması ilə bağlı razılışma eldə olunub.

Türkiye resimleri Azərbaycan ərazisindən keçən bu nəqliyyat dəhlizində indiyədək istifadə olunmamasını quru yolu keçid ödenişinin, Xəzərdəki xərclərin yüksək olması ilə əlaqələndiriblər. Ancaq yeni yaradılan Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tranzit yükdaşımaların iqtisadiyyatdakı rolunu artırmaq məqsədilə tarif siyasetinin yumşaldılmasına tərəfdarlıdır. Türkiyənin yükdaşımı xidməti göstərən nəqliyyat vasitələri üçün Azərbaycan ərazisindən tranzit kimi istifadə etməsi də bunun sayesinde mümkün olub. Qardaş ölkənin nümayəndələri isə belə bir şərait yaratdıqına görə Azərbaycana, ölkəmizin rəhberliyinə minnətdarlıq ediblər. Onlar, həmçinin Orta Asiya, Qafqaz və Türkiyəni bir-biri-nə bağılayacaq bu beynəlxalq nəqliyyat dəhlizinin daimi olmasını arzuulayıblar.

zulayıbalar.  
Belaklı, sutkalarla Gürcüstan'da gözleyen türk "TIR"larının noyabrın 29'dan etibarən "Xəzər dəhlizi"ndən keçməsinə icazə verilib. Hazırda Azərbaycanın tranzit keşidi açması ile Türkiyənin yük avtomobiləri Xəzər üzərindən Qa-

marşrut xəttinin işe salınacağı  
gözlənilirdi. Sadəcə Türkiyənin  
hava sərhədlərini pozduğu üçün  
vurulan "SU-24"-lə bağlı Moskvadakı  
ve Ankara arasında münasibətlərin  
kəskinleşməsi, Rusyanın Türk-  
kiyə ilə vizasız rejimi ləğv etmək  
barədə qərarı Bakı üzərindən Ortadoğu  
Asiyaya tranzit yükdaşımalar üçün  
dəhlizin açılması məsələsini bir  
qədər sürtənləndirdi.

Gürcüstan tranzit  
yükdaşımalarında mühüm tərəfdəşdi

Ele bu günlerde Gürcüstanın iqtisadiyyat ve davamlı inkişaf naziri Dimitri Kumsişvilinin nümayəndə heyəti ilə birlikdə Bakıya səfər edərək azərbaycanlı həmkarı, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayevlə görüşü də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Gürcüstanın iştirakı ilə regionda irimiqyaslı layihələrin həyata keçirildiyini deyən Şahin Mustafayev bildirib ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar var. Bu əlaqələrin genişləndirilməsindən nəqliyyat sahəsi, xüsusilə tranzit yükdaşımaları mühüm əhəmiyyət kəsb edir. Nazir qeyd edib ki, Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı, tranzit potensialının artırılması istiqamətində bir sıra layihələr həyata keçirilir, bu sahəye irihecmli dövlət investisiyaları yönəldilir. Belə ki, Xəzər hövzəsində ən böyük ticaret limanı olan Bakı Beynəlxalq Deniz Ticarət Limanının tikintisinin birinci fazası artıq başa çatdırılıb, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası vəkuplaşmaz üzərədir. Bütün

bunlar ise Azərbaycanın tranzit potensialını və tranzit daşımalarında iştirak imkanlarını daha da genişləndirir.

Şahin Mustafayev gürçü hemkarı ile görüşdə yeni yaradılan Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının fəaliyyəti və gələcək planları barədə ətraflı məlumat verib. O, bildirib ki, Azerbaycanın tranzit yükdaşımalarının həcminin artırılması sahəsində qonşu Gürcüstanla əlaqələrin genişləndirilməsində maraqlıdır.

Dimitri Kumsısvili ise Tranzit Yükdaşımalar üzre Koordinasya Şurasının yaradılmasını mühüm addim kimi qiymətləndirərək tranzit yükdaşımaları sahəsində əməkdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün faydalı olacağını söyləyib: "Gürcüstanın da tranzit yükdaşımaları sahəsində geniş imkanları var və biz də mövcud potensialdan daha səmərəli istifadə edilməsində maraqlıyıq. Biz bu sahədə həm ticaret və investisiya məsələləri, həm də tranzit yükdaşımaları ilə bağlı prosedurların sadələşdirilməsi, daşıma tariflərinə dair fikirləri müzakirə etməyə hazırlıq".

**Daşınan hər yük Azərbaycana qazanc gətirəcək**

Bələliklə, istər qardaş Türkiyə, istərsə də qonşu Gürcüstan Azərbaycanın tranzit yükdaşımaların inkişaf etdirilməsi təşəbbüsünə nəinki qoşulur, həm də nəqliyyat dəhlizi infrastrukturunun genişləndirilməsinə dəstək verir, hətta bu istiqamətdə konkret işlərə də başlanıb. Bu isə o deməkdir ki, Azərbaycanın qlobal iqtisadi proseslərin çağırışlarına uyğun həyata keçirdiyi layihələr təkcə ölkəmizə əlavə vəsaitlər qazandırmaq baxımdan yox, həm də regional və beynəlxalq nöqtəyi-nəzərdən müümətliyi dəsəvur.

hüməhəmiyyət daşıyır.

Tranzit yükdaşımaların ölkə iqtisadiyyatında rolunun artırılması ilə Azərbaycanın bu sahədən eldə edəcəyi üstünlüklerə gelince, bunun dövlətimizin büdcəsinə milyardlarla dollar qazandıracağı şübhəsizdir. Elə ekspertlər də bildirirlər ki, Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan tarixən tranzit yüklerin ölkəmizin ərazisində daşınmasına görə diqqət mərkəzində olub və bu əlverişli şərait bütün dövrlərdə dövlətimizə böyük maliyyə vəsaiti qazandırıb. Hesablamalar göstərir ki, təkce Avropana və Çin arasında gündəlik yüksək həcmi 100 milyon tona yaxındır. Əgər bu həcmi pul ekvivalentinə çevirsek, onda bu, 650 milyard dollar edir. Bütün bu yükler isə 3 əsas marşrut üzərində daşınır. Bununla belə, həm məsafəye, həm də yoluñ xərcinə görə ən effektiv marşrut Azerbaycandan keçir. Rusiya ilə İran arasında isə tranzit yükdaşımaları 2 marşrut - Transxəzər və Şərqi nəqliyyat dəhlizi vasitəsilə heyata keçirilir. Azərbaycanın nəzərdə tutduğu yeni marşrut iqtisadi cəhətdən daha münasib və indiki marşrutlardan daha ucuzdur. Hərçənd İran vasitəsilə tranzit yükdaşımaların həcmi artırmaq üçün 153 kilometr uzunluğunda Astara-Rəşt-Qəzvin dəmir yoluñ tikintisi başa çatmalıdır ki, bunun üçün 400 milyon dollar tələb olunur. Hazırda tikilməkdə olan və Rusiya, Azərbaycan, İran dəmir yollarını birləşdirəcək Astara-Rəşt-Qəzvin nəqliyyat dəhlizinin istismarından 15 il ərzində götürülecek potensial gelir yoluñ tikintisine xərclənən vəsaitdən dəfələrlə çıxdır. Üstəlik Bakı-Beynəlxalq Dəniz Ticaret Limanının və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin hər birinin ayrı-ayrılıqla Azərbaycanın dövlət büdcəsinə il ərzində qazandıracaq gəlirlərinin həcmi milyard dollarda ölçülür.

 Elxan Salahov